

# Güneydən səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir takan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz öünüə gətirdik. Quzeydə hələ də yetərinə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

## MƏSUM CABBARPUR



"1983-cü ildə yazın ilk günü Təbrizdə dünyaya göz açdım. Akademik təhsilatım riyaziyyat üzrə yüksək lisans olmağına baxmayaq, çox zaman öncədən ədəbiyyat və felsefə ilə maraqlanmışam. Bildiyiniz kimi, biz, Güney Azərbaycan türkləri İranda böyük çoxluq təşkil etdiyimiz halda, ana dilimizdə akademik təhsil almaqdan məhrumuq və hər kəs nə bacarırsa sonralar öz əməyi və çabası ilə əldə etmişdir! Mənim ilk yazdıqlarım fars dilində olub və sonuncu çap etdirdiyim kitab da farşadır. Ancaq Moləvi demişkən, sonunda mən də öz əslimə qayıtdım və ana dilimdə yazüb-yaratmağa başladım və bunun üçün də fəxr edirəm. Yazdığım şeir və yazıları "Məsum" təxəllüsü ilə imzalamışam. Yazın ilk gündündə anadan olduğuma baxmayaq, yaz heç məni sevməmişdir, mən də onu. Həyatım başabaş kədərlə dolu olub və onun əksini bütün yaradılıcığımı görə bilərsiniz. Yazın nəğməli quşları heç zaman mənim həyatımda oxumayıb və güllərinin ətri yaşamıma səpilməmişdir. Əksinə, mən həmişə qış sevmişəm! Hazırda bir çox yazdığım əsər çap olmaq icazəsini gözləyir, ancaq İranda emal olunan qəddar təzyiqlərə görə, sonucu çox da bəlli deyildir...".

Beynimdəki sözləri nə oxul dili qanır,  
Nə  
Qanmaz oyuncاقlar!  
Boranlı aysız gecə idi  
Gün günü dindirirdi!  
Qara saçlar qaranlığa qarışib dalgalanırdı  
Göy məscidindən  
- Aba! Aba - səslənirdi

Dili qırvılırdı bir acınacaqlı  
kinayə ilə deyilən müştuluğa  
Haray!  
Təbriz yanındı  
Əsid səpilirdi ürəyinə  
Yazıq bu qoca Təbrizim  
Hələ iməkləmədən can verirdi.

## SEVƏR ŞƏHABİ

1983-cü ildə Təbrizdə dünyaya göz açıb. Aşıq ədəbiyyatı, etimologiya, habelə mifologiya elmləri üzrə araşdırımlar aparıb. Bu elm sahələri ilə bağlı bir sıra çalışmaları vardır. Günümüzdək "Elə-belə" və "Sən adla" iki kitabı işıq üzü görüb.



## Doğulmuşam

Ay oğluyam, ulduzların  
Qucağında doğulmuşam.  
Günəş üzlü şamanların  
Ocağında doğulmuşam.

Tomris dərib, Manas əkib,  
Göbəyimi uyğur tikib,  
Savalanda ağı çəkib,  
Şah dağında doğulmuşam.

Sən ağlama Xudafərin,  
Göstərəcək, türk hünərin,  
Qılinc onun, baş Sevərin,  
Tam çağında doğulmuşam.

Bir də işıq salsa, Ay Kəlbəcərə,  
Azadlıq nəğməsi düşsə şəhərə,  
Minlərcə gülə də dəysə Sevərə,  
Turan adlı ölkə görsem ölmərəm.